

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:

  
dos. Zaur Məmmədov  
" " 2025-ci il

### Fənn sillabusu

**Ixtisas:** 050407-“Marketinq”

**Fakultə:** “Iqtisadiyyat və idarəetmə”

**Kafedra:** “Iqtisadiyyat və innovativ idarəetmə”

#### 1. Fənn haqqında məlumat:

Fənnin adı: İstehlakçı davranışları (Kafedranın 16 dekabr 2024-cü il tarixli 04 sayılı protokolu ilə təsdiq edilmişdir.)

#### I. Fənn haqqında məlumat:

Kodu: IPF-B12

Tədris ili: III. Semestr: VI

Tədris yükü cəmi: 60 saat. Auditoriya yükü-20 saat: (Mühazirə 10 saat, seminar-10 saat).

Təhsilalma forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Saat:

#### II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Məmmədov Murad Rahim oğlu, b/m

Məsləhət günləri və saatı: V gün saat 9<sup>00</sup>-13<sup>00</sup>.

E-mail ünvanı: muradmemmedov817@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

#### III. Təvsiyə olunan dərsliklər və dərs vəsaitləri:

##### Əsas

1. T.I.Imanov, E.N.Quliyev “Marketinqin Əsasları”, Bakı, Təhsil - 2003
2. A.T.Məmmədov “Marketinqin Əsasları”. Dərs vəsaiti. Bakı – Iqtisad Universiteti nəşriyyatı – 2007
3. Seth Godin. “Purple Cow: Transform Your Business by Being Remarkable”. 2013 (New Edition)
4. Kornyuşin V.Y. “Povedenie potrebbeley”. Elektronny kurs. MİEMP. 2007
5. Philip Kotler “Principles of Marketing”. 2008
6. M.Durmaz «Tüketici Davranışları», İzmir, 1995.
7. Aleşina I.V. Povedenie potrebbeley. Uçebnik, M. 2006

##### Əlavə

8. Filip Kotler “A-dan Z-yə marketinq.” “Qanun” nəşriyyatı – 2018 (tərcümə)
9. Yuval Noah Harari “Sapiens - bəşəriyətin qısa tarixi”. “Qanun” nəşriyyatı – 2017 (tərcümə)

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün ilkin olaraq “Marketinq”, “Pərakəndə ticarət marketinqi” kimi fənlərin tədrisi zəruridir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda heç bir fənnin tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** "İstehlakçı davranışları" marketinq ixtisası üzrə bakalavr və magistr təhsil pilləsində tədris olunan əsas fənlərdən biridir. İstehlakçılarla iş (təhlil, proqnoz, mahiyyət etibarilə istehlakçı davranışının idarə edilməsi) marketinq sahəsində çalışan (satıcıının, ticarət agentinin, marketinq menecerinin, marketinq direktorunun, marketinq üzrə vitse-przidentin) hər bir mütəxəssisin gündəlik peşəkar fəaliyyətinin əsas hissələrindən birini təşkil edir. Məqsəd bazarları haqqında müfəssel biliklərə malik olmaq, yeni bazar seqmenti yaratmaq və mövcud bazarı qoruyub saxlamaq təkcə marketinq üzrə mütəxəssislər üçün zəruri deyil. Öləkəmizdə bazar münasibətləri inkişaf etdikcə və rəqabət gücləndikcə istehlakçılarla işlərin qurulması öz məhsullarını birbaşa və dolayı formada istehlakçılarla təqdim edən hər bir bazar münasibəti iştirakçısı üçün olduqca aktual bir məsələdir.

Istehlakçı davranışı – marketinqin fəaliyyət sferasının hüdudlarından kənara çıxan biliklər sahəsidir. Bu, özünü bazarın mümkün fəsadlarından ən əlverişli şəkildə qorumağa çalışan və çoxsaylı peşəkar idarəetmə metodlarından geniş istifadə etməklə istehlakçı davranışını optimal şəkildə idarə edən hər bir bazar iştirakçısı üçün aktualdır.

Kursun məqsədi istehlakçı davranışının nəzəri-metodoloji əsaslarını və müasir şəraitdə əmtəə və xidmətlər bazarında istehlakçı davranışının idarə edilməsi metodlarını dərindən öyrənməkdən ibarətdir.

Bu fənn tələbələrə müxtəlif istehlakçı qrupları ilə nəzəri və praktiki baxımdan iş təcrübəsi toplamağa, marketinq kommunikasiyası vasitələrinin köməyi ilə onlara təsir göstərilməsinə imkan verir. Tədris prosesində tələbə istehlakçı davranışının tədqiqi sahəsində metod və metodologiyanın işlənib hazırlanmasını, adekvat təhlil metodlarından istifadə olunmasını və nəticələrin interpretasiyasını öyrənir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar həm də labaratoriya varsa onda 10 bal seminarla 10 bal labaratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarı nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiqlik və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvələrə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

**X. Təqvim planı:** Mühazirə 10 saat, seminar 10 saat, Cəmi 20 saat

№	Keçirilən mühazirə mövzularının məzmunu	Mühazirə	
		Saat	Tarix
1	2	3	4
1.	<p>Marketinqdə istehlakçı davranışları. İstehlakçı yönümlü təşkilatlarda marketinq strategiyasının hazırlanması xüsusiyyətləri</p> <p><i>Plan:</i></p> <ol style="list-style-type: none"> <li>1. İstehlakçıya yönəlik marketinq</li> <li>2. Fənnin fundamental elm sahələri ilə qarşılıqlı əlaqəsi</li> <li>3. Planlaşdırılmış davranış nəzəriyyəsi</li> <li>4. İstehlakçı davranışının tipləri. İstehlakçı davranışları: son istehlakçılar və işgüzar (sənaye) istehlakçılar</li> <li>5. Strategiya anlayışı. İstehlakçı yönümlü təşkilat anlayışı. İstehlakçı yönümlü təşkilatın əsas xüsusiyyətləri</li> <li>6. Bazarın təhlili. Firmanın resurs və üstünlüklerinin təhlili. Mövcud və potensial rəqiblərin öyrənilməsi. Bazarın seqmentləşdirilməsi. Seqmentləşdirmə meyarları.</li> <li>7. Marketinq Miksdə 7R</li> <li>8. Loyallığın formalasdırılması və müştərilərin qorunması strategiyası. Müştərilərlə əlaqələrin idarə olunması (CRM)</li> </ol>	2	

	<b>Neyromarketing və onun istehlakçıların alış qərarı verməsində rolü. İstehlakçı davranışının fərdi determinantları: demoqrafik, psixografik və şəxsiyyətlə bağlı determinantlar</b> <i>Plan:</i> 1. Neyromarketing nədir? 2. Neyromarketingin satınalma qərarlarına təsiri 3. Neyromarketinqdə rənglər və sözlərin rolü 4. İstehlakçı davranışının təhlili və proqnozlaşdırılması. Demoqrafik təhlil 5. Fərdi fərqliliklərin istehlakçı davranışına təsiri. Psixoanaliz nəzəriyyəsi. Sosial-psixoloji nəzəriyyə. Xarakterik xüsusiyyətlər nəzəriyyəsi 6. Şəxsiyyət və istehlakçı davranışı. Şəxsiyyət və onun davranış sxemi 7. Şəxsi və sosial xarakterli dəyərlər. M.Rokiçin dəyərlilik şkalası. S.Şvartsın dəyərlilik şkalası 8. Həyat tərzinin mahiyyəti. Həyat tərzi konsepsiyası və onun ölçülməsi. Psixografiya həyat tərzinin ölçülmə metodikası kimi 9. Həyat tərzinin VALS təsnifləşdirmə sistemi və onun struktur elementləri	
2	<b>İstehlakçı davranışının fərdi determinantları: istehlakçıların həvəsləndirilməsi, biliyi, əminliyi, hissiyyatı və niyyəti.</b> <i>Plan:</i> 1. İstehlakçıların tələbatlarının növləri 2. Şəxsi tələbatlar sistemi 3. İnsanları müəyyən fəaliyyətlərə təhrik edən nəzəriyyələr: Avraam Maslounun tələbatlar iyerarxiyası nəzəriyyəsi, Alderforun ERÇ nəzəriyyəsi, MakKlellandın əldə edilmiş tələbatlar nəzəriyyəsi, Gersberqin iki amillər nəzəriyyəsi 4. İstehlakçı biliyinin əhəmiyyəti istehlakçı biliyinin növləri	2
3	<b>İstehlakçı davranışının xarici mühit determinantları: referent qruplar və şəxslər.</b> <i>Plan:</i> 1. Referent qrupların növləri və tipləri 2. Referent qrupların istehlakçı davranışına təsiri 3. Rəy liderlərinin (influencer) istehlakçı davranışına təsiri 4. Azərbaycanda influencer marketing	2
4		

	<b>İstehlakçıların qərar qəbulu prosesi. Alış öncəsi qərarlar. Alış və alışdan sonrakı proseslər</b>		
5	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. İstehlakçıların qərar qəbulu modeli</li> <li>2. Qərarın qəbulu prosesini formalasdırıran amillər</li> <li>3. Tələbatın (problemin) dərki</li> <li>4. Alış haqqında qərarların qəbulu prosesi</li> <li>5. Planlaşdırılmış alış, qismən planlaşdırılmış alış, planlaşdırılmamış alış</li> <li>6. Impulsiv alış və onu doğuran səbəblər</li> <li>7. Alış sonrası müştəri məmənnuniyyəti və onun əhəmiyyəti</li> <li>8. Alıcıının aldığı məhsula sonrakı münasibəti</li> </ol>	2	
<b>Cəmi:</b>			<b>10</b>

### XI. Fənn üzrə tələblər:

Tələbə fənnin öyrənilməsi zamanı bacarmalıdır: təqdimat bacarıqlarını inkişaf etdirməyi, bazarı analiz etməyi, kommunikasiyanın istehlakçıya təsir imkanlarını pronozlaşdırmağı və s.

### XII. Fənn üzrə təlimin nəticələri:

1. İstehlakçının zamanla dəyişən maraq, bəyənmə, istək, ehtiyac anlayışlarının etrafı öyrənilməsi;
2. İstehlakçıların qavrama, motivasiya, inanc, tutum və davranışlarının öyrənilməsi metodlarının mənimşənilməsi;
3. İstehlakçı davranışına təsiri olan psixoloji, sosial, mədəni və iqtisadi faktorları yaxından analiz edilməsinin öyrənilməsi;
4. İstehlakçıların satınalma prosesinin, bu prosesin mərhələlərinin və eyni zamanda qərar vermə mexanizmlərinin analiz edilməsi;
5. İstehlakçı davranışlarının analizi və bu istiqamətdə marketinq fəaliyyətinin təşkili haqqında təşəbbüslerin ötürülməsi;
6. İstehlakçı davranışlarını öyrənmə modellərinin əhatə edilməsi, öyrənilməsi və tətbiqi.

### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

### XIV: Kollokvium sualları:

#### Kollokvium sualları

1. İstehlakçıya yönəlik marketinq
2. Planlaşdırılmış davranış nəzəriyyəsi
3. İstehlakçı davranışının tipləri. İstehlakçı davranışları: son istehlakçılar və işgüzar (sənaye) istehlakçılar
4. Strategiya anlayışı. İstehlakçı yönümlü təşkilat anlayışı. İstehlakçı yönümlü təşkilatın əsas xüsusiyyətləri
5. Bazarın təhlili. Firmanın resurs və üstünlüklerinin təhlili. Mövcud və potensial rəqiblərin öyrənilməsi. Bazarın seqmentləşdirilməsi. Seqmentləşdirmə meyarları.
6. Neyromarketing nədir?
7. Neyromarketinqin satınalma qərarlarına təsiri
8. Neyromarketinqdə rənglər və sözlərin rolü

9. Fərdi fərqliliklərin istehlakçı davranışına təsiri. Psixoanaliz nəzəriyyəsi. Sosial-psixoloji nəzəriyyə. Xarakterik xüsusiyyətlər nəzəriyyəsi
10. Şəxsi və sosial xarakterli dəyərlər. M.Rokiçin dəyərlilik şkalası. S.Şvartsın dəyərlilik şkalası

#### XV. İmtahan sualları:

1. İstehlakçıya yönəlik marketinq
2. Planlaşdırılmış davranış nəzəriyyəsi
3. İstehlakçı davranışının tipləri. İstehlakçı davranışları: son istehlakçılar və işgüzar (sənaye) istehlakçılar
4. Strategiya anlayışı. İstehlakçı yönümlü təşkilat anlayışı. İstehlakçı yönümlü təşkilatın əsas xüsusiyyətləri
5. Bazarın təhlili. Firmanın resurs və üstünlüklerinin təhlili. Mövcud və potensial rəqiblərin öyrənilməsi. Bazarın seqmentləşdirilməsi. Seqmentləşdirmə meyarları.
6. Marketinq Miksə 7R
7. Loyallığın formalasdırılması və müştərilərin qorunması strategiyası. Müştərilərlə əlaqələrin idarə olunması (CRM)
8. Neyromarketing nədir?
9. Neyromarketingin satınalma qərarlarına təsiri
10. Neyromarketingdə rənglər və sözlərin rolü
11. Fərdi fərqliliklərin istehlakçı davranışına təsiri. Psixoanaliz nəzəriyyəsi. Sosial-psixoloji nəzəriyyə. Xarakterik xüsusiyyətlər nəzəriyyəsi
12. Şəxsiyyət və istehlakçı davranışı. Şəxsiyyət və onun davranış sxemi
13. Şəxsi və sosial xarakterli dəyərlər. M.Rokiçin dəyərlilik şkalası. S.Şvartsın dəyərlilik şkalası
14. Həyat tərzinin mahiyyəti. Həyat tərzi konsepsiyası və onun ölçülülməsi. Psixografiya həyat tərzinin ölçülülmə metodikası kimi
15. Həyat tərzinin VALS təsnifləşdirmə sistemi və onun struktur elementləri
16. İstehlakçıların tələbatlarının növləri
17. Şəxsi tələbatlar sistemi
18. İnsanları müəyyən fəaliyyətlərə təhrik edən nəzəriyyələr: Avraam Maslounun tələbatlar iyerarxiyası nəzəriyyəsi, Alderforun ERÇ nəzəriyyəsi, MakKlellandın əldə edilmiş tələbatlar nəzəriyyəsi, Gersberqin iki amillər nəzəriyyəsi
19. Referent qrupların növləri və tipləri
20. Referent qrupların istehlakçı davranışına təsiri
21. Rəy liderlərinin (influencer) istehlakçı davranışına təsiri
22. Azərbaycanda influencer marketinq
23. İstehlakçıların qərar qəbulu modeli
24. Qərarın qəbulu prosesini formalasdıran amillər
25. Tələbatın (problemin) dərki
26. Alış haqqında qərarların qəbulu prosesi
27. Planlaşdırılmış alış, qismən planlaşdırılmış alış, planlaşdırılmamış alış
28. İmpulsiv alış və onu doğuran səbəblər
29. Alış sonrası müştəri məmənuniyyəti və onun əhəmiyyəti
30. Alıcıının aldığı məhsula sonraki münasibəti

"Istehlakçı davranışları" fənninin sillabusu 050407-"Marketinq" ixtisası (programı) üzrə tədris planı və tədris programı əsasında tərtib edilmişdir. "İqtisadiyyat və innovativ idarəetmə" kafedrasının 16 dekabr 2024-cü il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 04).

Kafedra müdürü:

  
dos. A.T.Əfəndiyeva

Fənn müəllimi:

  
b/m. M.R.Məmmədov